

Bəsti Qəlbinur

*Mənim dünyam*



“AzIz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyyası  
Международная ассоциация Израиль-Азербайджан “АзИз”

מרכז יוצאי אזרבייג'ן "איז"

İsrail, 2020



Центру «Sholumi» и Ассоциации «АзИз» выражают  
благодарность Фонду СТМЭГИ за содействие  
в подготовке к изданию этой книги.

Bəsti Qəlbinur / Mənim dünyam.

Bu kitab Dağ yəhudilərinin dilini, mədəni, tarixi irsini, milli ənənələrini davam və inkişaf etdirən "Sholumi" mərkəzində çapa hazırlanmış və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyyası tərəfindən buraxılmışdır. İsrail, 2020-ci il.

Bəsti Qəlbinur – Batsion Abramova Azərbaycanın Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olmuş, orada ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən Israilde yaşayır. O, bu müddət ərzində burada daha bir ali təhsil almış, sosial işçi sənətinə yiyələnmişdir. Bundan əlavə, Israilde elə ilk vaxtdan cəmiyyətin ictimai həyatında fəal iştirak etməyə başlamış, tarixi vətənə qayıdanların yeni mühitə uyqunlaşması üçün əlindən gələni əsirgəməmişdir.

Ədəbi fəaliyyətə 2006-ci ildən başlamışdır. İndiyə qədər iki kitabı işıq üzü görmüşdür. Azərbaycan və Cuhuri (yəhudü) dillərində yazır. Israel Yazarlar Birliyinin üzvüdür.

ISBN 978-965-92805-1-3  
© מרכז יוצאי אזרבייגן "אזור"

© Batsion Avraham

© "Sholumi"

İsrail, 2020



Bu kitabın çapa hazırlanması başa çatdıqı ərəfədə  
şairə Bəstİ Qəlbinurun Azərbaycan Yəzicilər Birliyinin  
fəxri üzvü seçilməsi barədə xəbər alındı.  
Şəkildə: Şairəyə fəxri üzvlük vəsigəsini AYB sədri,  
xalq yəzicişi Anar Rzayevin adından yəzici Günel Anarqızı  
"Fəryad" əsərinin təqdimatı mərasimində təqdim edir.  
İsrail, Yeruşəlim. 13 fevral, 2020.





Nurlu qəlbim dost yoluna nur çilər,  
Zöhrə adlı bəxt ulduzum var mənim.  
Günəşdən bac aldım nur piyaləsin,  
Şəlalətək gur axarım var mənim.



## Bir ömrün simfoniyası

Batsion Abramova Bəsti Qəlbinur təxəllüsü ilə ədəbi yaradıcılığa başlamış, uzun müddətdir ki, Cuhuri (yəhudilər) və Azərbaycan dilli oxocular arasında özünə xüsusi mövqə qazanmışdır. Ömrünün yetkinlik çağında üzə çıxan istedadı müəllifin geniş profilli mənalı tərcüməyi-halına yeni çalar qatmış, xalq arasında onun nüfuzunu daha da artırılmışdır.

Hələ kiçik yaşlarından Bəsti Qəlbinur xalq yaradıcılığına, folklorla həvəs göstərir, zaman keçdikcə onun şeirə, sənətə meyli artır. Müəllim olmaq arzusu onu API-nin ingilis dili fakültəsinə aparır, oranı müvəffəqiyyətlə başa vurur. Doğma qəsəbədə dərs deyir, uşaqlarda yalnız öz dilinə deyil, həm də ikinci ana dili sayılan Azərbaycan dilinə, onun mədəniyyəti ilə bərabər, əcnəbi xalqların mədəniyyətinə də sevgi hisləri aşılamağa çalışır.

Ötən əsrin 90-cı illərində keçmiş SSRI məkanında, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələr, çoxlarının həyatı kimi, Bəsti Qəlbinurun da ailəsinə öz təsirini göstərir. Beş yeniyetmə uşaq anası öz ailəsi ilə birgə qoynunda dünyaya göz açdığı doğma torpağından ayrılib, babalarının varisi müqəddəs məkana – İsrailə üz tutur.

Təbiətən insanpərvər olan, çətinliklərlə üz-üzə gələndə kürəyini yerə vurmayan bu qadın yeni həyatın sinaqlarına sinə gərmək üçün burada özünə qeyri-adi bir yol seçir. Qəribə də olsa, özünün köməyə ehtiyacı olduğu halda, özgələrə kömək etməyi özünə borc bilir. O, öz ailəsi ilə birgə müvəqqəti yaşayış rayonunda, səyyar evlərdə yaşamaqa başlayır.

Onda bu rayonda İsrailə yeni gələnlər məskunlaşmışdılar. Bəsti Qəlbinur tezliklə başa düşür ki, burada yeni mühitin dilini, qayda-qanunlarını bilməyən insanlara yardım əlini uzatmalıdır. Əsas məsələ ondan ibarət idi ki, şəxsi ehtiyaclarını və ictimai problemlərini aidiyyəti idarələrə çatdırmaq və müvafiq şəkildə həll etmək üçün onlara bələdçilik etmək lazımdı. Burada, həmçinin sakinlərin yeni ictimai məişət şəraiti ilə,

yeni adət-ənəmələrlə tanışlıqı, yerli əhali ilə ünsiyyəti önməli məsələlərdən biri idi. Bununla bərabər, xalqımızın mənəvi dəyərlərini, zəngin milli irsimizin nümunələrini nümayış etməklə, ayrılmaz tərkib hissəsi olduğumuz yerli xalqla daha mənalı, daha geniş formada dostluq tellərinin əsasını qurmaq vacib idi.

Bəsti Qəlbinur burada insanlara könüllü olaraq təmənnasız kömək göstərməyi qərara alır və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu dövrdə hələ məktəbli ikən Rayon Komsomol Komitəsinin bürosunda fəaliyyəti zamanı yiyələndiyi xüsusiyyətlər, məktəbin ictimai tədbirlərinə rəhbərlik etmək bacarığı onun çox karına gəlir.

Buradakı uğurlar Bəsti Qəlbinurun həyatını təmamilə yeni istiqamətə yönəldir. O, Sosial İşlər İdarəsində işə başlayır. İnsanları dinişmək, onları duyub hiss etmək bacarığı, onlara kömək etmək yollarını axtarıb tapmaq qabiliyyəti Bəstini bu sənətin sırlarını öyrənməyə çağırır, qəlbinin səsi onu ali təhsilli sənətkar olmağa apardı. O, 44 yaşında ikən, yeni həyatın çətinlikləri ilə üzləşdiyi bir anda bu sədanın ardınca gedir və qarşısına qoymuş məqsədin öhdəsindən layiqincə gələ bilir. Bir sosial işçi kimi o özünə ən çətin sahələri seçir: ruhi xəstələrlə, içki düşkünleri ilə, yurdsuz insanlarla və bu zümrələrin ailələri ilə iş. Bir də, şəxsi həyatı... Bir taleyin yaşam tərzi... Nə qədər cəsarət və məsuliyyət, nə qədər səbir və dəyanət!

Bəlkə, onun gec gələn yaradıcılığı bu özül daşı üstündə qurulub, bəlkə, onun yaradıcılığı bu mərd qadının illərdən bəri canında, qanında gəzdirdiyi hislərin bəhrəsidir ki, yaşının bu çağında saf bulaq suyu kimi süzülüb üzə çıxmışdı. Bəlkə, keçmiş məkandan bu mühitə gətirdiyimiz mənəvi varlığımızın yeri mədəniyyətin dəyərləri ilə uyğunsuzluqları müasir həyat reallıqlarına çevrilib, yaşayış tərzində yaratdığı konfliktin əksədasıdır bu yaradıcılıq...

Şairə özünə onu səciyyələndirən bir təxəllüs seçmişdir: Bəsti Qəlbinur. Şeirlərin birində o yazır:

Doğulmuşam xoş bir anda,  
Sönməz nur var köksüm altda.  
Günəş məskən salmış orda,  
Qəlb evimdə çirağım var.

El qızıyam, Qəlbinuram,  
Sinəm qalxan, sözüm aram.  
Haqq yolunda bir səyyaram,  
Hər bir eldə oylağım var.

Ilk kitabı olan "Qələm" adlı şeirlər toplusuda onun "Mənim dünyam" adlı bir şeiri nəzəri çəlb edir. Bu şeirində o, özünün daxili dünyasını xarakterik boyalarla verə bilmışdır. Şeiri oxuyan hər kəsin gözləri qarşısında incə qəlbli, geniş ürəkli, dost yolunda ehtibarlı, ər qeyrətli bir qadının siması canlanır.

Müəllif şeirlərində insanın hiss və həyəcanlı durumlarını təsvir etməyə, bu çalarlara poetik boyaya verməyə çalışır. Onun doğulub boyra-başa çatdığı doğma azəri yurduna, kökü, soyu, inam ocağı olan müqəddəs İsrail torpağına bağlılığı bu şeirlərdə böyük bir məhəbbətlə təsvir olunur, oxucunu özünə cəlb edir, onu təsirləndirməyə bilmir.

Bəsti Qəlbinur daha bir kitabın müəllifidir. Cuhuri (yəhudü) dilində yazılmış "Nəvarasdə simfoniya" ("Sona yetməyən simfoniya") adlı poemasında o, qadın mövzusuna toxunmuşdur. Qadının ailədə, məişətdə rolü bu əsərin süjet xəttini təşkil edir.

Əsərdə üç qadın obrazı təsvir olunmuşdur. Bunlardan biri müharibə dövrünün qələbəyə və qəhrəmanlığa səsləyən mübariz qadın – Ana obrazıdır, digəri həyat yoldaşını cəbhəyə yola salan əli xınalı, təzə gəlinin surətidir. Əsərdə bu gəlinin simasında dövrünün çətinliklərinə dəyanətlə sinə gərən əzəmətli bir qadın surəti öz əksini tapır. Daha sonra həmin gəlin ana obrazında oxucu ilə ünsiyyətə girir. Bu planda həmin qadın surəti gözlərimizin qarşısında mürəkkəb və çoxşaxəli bir obraz kimi canlanır. O, insanı düşündürür, onu həyatda real suallar qarşısında qoyur. O, qızını rəyini soruşmadan ərə verir. Bu nigah

qıza xoşbəxtlik gətirmir. Neçə ildən sonra qız dözə bilməyib ərindən ayrılır. Ana bu hadisəni qəbahət sayır, böyük əziyyətlə ərsəyə gətirdiyi ciyərparasından üz döndərir.

Əsərin üçüncü qadın surəti bu ananın qızıdır. Bu obraz oxucuya çox dərin təsir bağışlayır. Gənc qadın keçirdiyi həyat tərzini sağlam düşüncə ilə təhlil edir, qadının ailədə və məişətdə yerini təyin edən dəyərləri qiymətləndirməyə başlayır. O, əhəmiyyətini itirib dürgünluq yaradan, normal yaşayış qaydalara zəncir olan köhnə adətlərə üsyan edir, üzünü xoş gələcəyə səsləyən, həyatın inkışafına təməl olan müsbət dəyərlərə tutur və onların ardınca gedir. Belə bir qərarı ilə o, özünü həyatın çox böyük sınaqı qarşısına qoyur, belə ki, hətta doğma anasından məhəbbət payını itirir, ana ondan imtina edir. Bu mərd qadın köməksiz, dayaqsız qalır, lakin öz amalından üz döndərmir. O, hər cür məhrumiyyətə dözür, hər çətinliyə sinə gərir, lakin uşaqlarından ana sevgisini eksik etmir.

Əsərdə ana - bala münasibətləri bir ailə çərçivəsindən çıxır, ictimai rəng alır. Burada təsvir olunan proses yalnız bu qadınların keçirdiyi həyat tərzi deyil. Hadisələrin bu növ cərəyanı böyük bir dövrü əhatə edən, əsrlərdən bəri ictimai şüruda özünə məskən salmış dünyagörüşün qabarıq təcəssümüdür. Bu, cəmiyyətin qadına yanaşma üsuludur.

Bundan əlavə, burada daha bir cəhətə fikir vermək yerinə düşərdi. Ailə daxiləndə ana-bala münasibətlərinin bu cür inkişafi, şübhəsiz ki, nəsillər arasında gedən çox dərin bir prosesin ifadəsidir. Anasının qızına qarşı belə münasibəti təkcə onların arasındaki anlaşılmamazlıq deyildir, bu, nəsillər arasında mövcud olan bir rəqabətdir. Bu ziddiyyət yeniliklə köhnəlik arasındakı mübarizədir.

Belə ki, zaman dəyişdikcə həyatın təlabatı dəyişir, dəyərlər və normalar yeniləşir. Bəzən şüurlar bu yeniliyin sürəti ilə ayaqlaşa bilmir. Ona görə də nəsillər arasında həmişə sona yetməyən bir simfonianın son akkordu çalınmamış qalır.

Əsərdə ananın birmənalı qərarları nə qədər sərt olsa da belə, oxucuda ona rəğbət oyadır, ana paklığı, ana əzəməti oxu-

cunu riqqətə gətirir. Belə ki, burada ana öz şəxsi mənafeyini güdmür, əziz qızından imtina etməyə razı olur, amma öz xalqına sadiq qalır, onun dəyərlərini qoruyur. Digər tərəfdən, anasının belə sərt qərarları qarşısında duran qız amansız həyat reallığı ilə üzləşməyə məcbur olur, onda özünə inam, mübariz ruh, cəsarət və mətinlik kimi müsbət xüsusiyyətlər formalaşır.

Bu əsərdə dərin psixoloji məqamlarla bərabər, mübariz bir ruh da vardır. Heç şübhəsiz ki, bu məqamları açmaq, əsərin bu ruhunu daha bariz şəkildə oxucuya çatdırmaq qabiliyyəti müəllifin dünyagörüşündən, onun cəmiyyətimizdə qadının tutduğu mövqeyini dərk etməsindən irəli gəlir.

Bu əsərdə Bəsti Qəlbinur qoynunda dünyaya göz açdığı doğma azəri yurdunun ab-havasından, onun ədəbi mühitindən, klassik ruhundan qidalandığını da aydınca biruzə verir. Kitabı oxuduqca hiss etmək olur ki, bu əsərdə sevillərin, almazların, aygün-lərin döyünen ürəyi çırpinır.

Yuxarıda qeyd olunduğu kimi, şairə həm Cuhuri (yəhudü), həm də Azərbaycan dillərində yazar.

Oxuculara təqdim olunan bu yeni kitabda müəllif yalnız Azərbaycan dilində yazdığı əsərlərini toplamışdır. O, bu nəşrə üzərində yenidən işlədiyi şeirlərin təkminləşdirilmiş variansi ilə bərabər, bir sıra yeni şeirlər, həm də bir hekayə daxil etmişdir. Hekayədə çox incə bir mövzuya toxunulmuşdur. Ümid edirik ki, müəllifin el atlığı bu janr uslubu da oxucuların ürəyinə yol tapacaqdır.

Nəhayət, demək istəyirik ki, bir insan ömrünün simfoniyası burada bitmir. İnanırıq ki, bu simfoniya öz cazibəsi ilə, yeni-yeni akkordları ilə hələ çox qəlblərdə özünə məskən tapacaqdır. Bu yolda müəllifə uğurlar diləyirik.

Qod Muxailov.  
Bəstəkar.

## **Redaktordan bir neçə söz...**

Öziz və dəyərli oxucular, Bəsti Qəlbinur – Batsion Abramovanın ən böyük məqsədi ondan ibarətdir ki, əldə tutduğunuz bu şeirlər kitabı qəlbinizə yol tapsın. Onun əzabla keçən uzun-uzun gecələri, hərdən şirin, dolu kəlmələri, xəzan yarpaqlarına bənzəyən şikayətləri sizləri yormasın. Batsion Abramova özü demişkən: “Mənim ən şirin keçən anları, əlbəttə ki, şeirli, qafiyəli anlardır, ancaq mən o dəqiqliklərdən çəkinirəm, elə bilirəm ki, tərlan kimi şığıyan həyat tərzim mənimlə birgə addımlamır, çəkdiyim həyəcanlar məni ləngidirlər, şirin duyğular mənim üçün əlçatmaz zirvəyə dönürlər, elə bil ki, mən böyük bir darvaza qarşısındayam, istəyirəm addımlayıb içəri keçim, ancaq bir məcazi qüvvə məni saxlayır, qoymur xətti keçim, durub duruxuram. Yəqin ki, bu “sınaq xəttidir...”.

Dəyərli şeir sevənlər, mən Yusif Aranlı (kitabın redaktoru və tərtibatçısı) sizlərə bir sırrı əyan etmək niyyətindəyəm. Bəsti xanım, özünü “şair” kimi qələmə verməyə çəkinir, hətta bu incə ada layiqliyinə də yüksək məsuliyyətlə yanaşır.

Mən bir tərtibatçı kimi üzərimə belə bir səlahiyət götürürəm, Azərbaycan Yazıçılar Birliyindən, ustadlardan, dəyərli şeir sevənlərdən artıq dərəcədə xahiş edirəm ki, bizləri, əli qələm tutan həvəskarları gəlin həvəsdən salmayaq deyə, onlara bir şair kimi yanaşağı, qoy onlar yazıb-yaratsınlar. Sonrakı nəticəni verək iri “dişli ələyə”...

İcazənizlə, mən bir ləziz amala da toxunmaq istəyi ilə, üzümü müqəddəs sənət sahibi, sönmüş gözlərə nur verən, onları həyata qaytaran böyük və geniş ürəkli, tibb elminin yüksək zirvəsində olan xeyriyyəçi həkim qardaşımız Paşa Qəlbinura bu ərzimi bildirməyi özümə borc bilirəm. Batsion Abramova çox illərdir ki, qəlbinin ən dərin qatlarında bir əmanət kimi bəslədiyi “Qəlbinur” təxəllüsünü sizlər kimi böyük sərvət bilib daşıyır. Bəsti xanım öz əsərləri ilə qəlblərə nur saçır, qıflanan

qapıların taybatay açılmasına cəhd göstərir. Gəlin bir Bəy kimi bu xanımın qəlbinə toxunmayaq, icazənizlə qoy necə var elə də qalsın, siz hər ikiniz bizim Odlu Məkandan aldiğiniz nuru, əlinizdən gələn qədər heç bir kəsdən əsirgəməyəcəksiniz. Mən də qıqlıklə əminəm ki, sizlər, hələ çox illər, öz əməyinizlə yüksək vətəndaşlıq borcunu böyük ruh yüksəkliyi ilə, mənəvi dəyərlər əsasında qurulan vətənpərvərlik pafosunu, daha da yüksək zirvələrə qaldıracaqsınız. Mən bir vətəndaş kimi sizlərə uğurlar diləyirəm! Nə yaxşı ki, qəlbinizin nuru gözlərə və qəlblərə nur saçır! Yorğunluq bilmədən yaşayıb – yaradın! İlahi nəzəri Vətənimizdən uzaq gəzməsin!

İndi isə bir redaktor kimi sizləri bu “sınaq xəttinin” ətrafına yığışmağa dəvət edirəm. Böyük məmənuniyyətlə sizlərlə şirin ünsiyyət yaratmaq amalındayam. Gəlin Bəsti xanımın yaradıcılığına yaxın əyləşək, onun qaladığı tonqalın istisi qoy bizləri məst etsin, gəlin onun qəlbindən qopan qığılçımdan biz də bir pay alaq.

Şairə, onun yaradıcılığına verilən dəyərli qiymət, onun şeirlərinin düzgün təhlili, həm də onun tutduğu mövqeyin araşdırılması bizlərə verilən böyük “kartblans”dır. Mən də çox istərdim ki, bu gün, ya da sabah, çox yaxın gələcəkdə Bəsti Qəlbinur öz duyğulu qəlbliyə çox qəlbləri fəth etsin, o öz dərin qafiyələriylə bizləri valeh etsin. Onun könüllərə məlhəm olan dolu hecaları, enişli, yoxuşlu yollar keçərək bizləri də aran düzündə çəmən çiçəklərindən dəstə yiğmaq üçün həvəsləndirsin.

Mənim bu fikrimin bu günün nəbzini tutan yeni dəbli “innovasiya” sözü ilə bir bənzəri var. Lakin onun ardınca gedib, ancaq ona arxalanmaq olmaz. Yenilik, yalnız yenilik lazımdır, bunları deməklə mən üzümü şairə tutub deyirəm:

”Əziz və hörmətli Bəsti xanım, xahiş edirəm şikayətə yox deyin, qoy çox illər ərzində təbəssümü çəkilmiş dodaqlarınızdan gülüş qopsun, qoy gözləriniz gülsün, onda inanın ki, şeirlərinizdən qızılgül ətri, çeşmə bulaq təravəti axacaq. Bili-rəm ki, sizdə bu yeniliyə böyük potensial var. Mən çəkinmə-

dən deyirəm “şair” adını daşımağa haqqınız var. Mən sizə ugurlar diləyirəm, qoy sizin bu zəhmətiniz oxucu rəğbəti qazansın, qoy sizin bu kitabınız masaüstü sevimli bir kitab olsun!

## Tövsiyəm var Qəlbinura

Ətrafına yiğışanlar  
Sırasında məndə varam.  
Nur qəlbinin çıraqında  
Qələm dinsə, yaradaram...

Könlüm mənlə piçildayır,  
Qələm dinir, əlim yazır.  
Hecalarım qafiyəyə,  
Qıfillalan qapı açır.

Tövsiyəm var Qəlbinura,  
Nur qəlbinə vurma yara  
Niyə ağlar gözün sənin?  
Ört qapısın şikayətin.

Ver qələmi şirin sözə,  
Gülən gözlər getməz gözə.  
İki Vətən sahibisən,  
Həm də dolu piyaləsən.

Bibiheybət küləkləri  
Qatsın səni qabağına.  
Yaddan çıxar həsrətləri,  
İnan nurlu sabahına!

Şahdağımın saf havası,  
Qudyalımın hər laylası,  
Ana kimi dilə gələr.  
Qaş-qabağı Xəzər çəkər.


Gecə gündüz hey nur saçır,  
Çıl-çıraqlı gur Bakımız.  
Tərəqqisi tarix yazır,  
Bizə dayaq bayrağımız.

Vur döşünə telli sazı,  
Çıxart yaddan köhnə tasi.  
Toxu incə söz çələngi,  
Tərənnüm et Kür, Arazı.

Bu tövsiyəm sənə sırga,  
Xahişim var, sal qulağa.  
Mən Yusifəm, Aranlıyam,  
Gülən gözlər vurğunuyam.

Gəl yaz, yarat yorulmadan,  
Sənə ilham odlu məkan!  
Yaxın durun SALAMLARDAN,  
Doymamışıq ŞALOMLARDAN!

Yusif Aranlı – Binyaminov.  
Şair.



XIX əsrin yadigarı, Azərbaycanda memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan Taqlı körpü Şahdağın qoynundan axıb gələn şaqraq Qudyal çayının sinəsindən keçir. O, Yəhudilərin məskəni Qirmizi Qəsəbəni Quba rayonun mərkəzinə yol açan füsünkar Nizami parkı ilə birləşdirir.

Foto: Donil Şalmiev.

# DƏNİZ KİMİ



## Düşübdür

Vətən oğlu, yeri gəlib, qoy sorum,  
Şahdağın başında qarı dururmu?  
Qızıl Qaya üzün günəşə tutub,  
Qudyal onun ayağını yuyurmu?

Çoxdandır uzağam obadan, eldən,  
Ürəyimə bizim yerlər düşübdür.  
Bir içim su alım Qız Bənövşədən,  
Bulaq başı məndən uzaq düşübdür.

Cərgələnin gözəl alma bağları,  
həm bal dadan şirin üzüm tağları,  
Motal pendir, nehrələrin yaqları...  
Ürəyimə Vətən barı düşübdür.

Laləzar çölündən, gülşən düzündən,  
Al-əlvən xalını heç seçmək olmur.  
Nazənin gəlinin xoşbəxt üzünə,  
hər birindən bir nişanə düşübdür.

Torpağı münbitdir, min bar yetirir.  
SİNƏSİNDE can dərmanı bitirir.  
havası xəstəyə şəfa gətirir.  
Ürəyimə doğma diyar düşübdür.

Çox əzizdir mənə Qızıl Qəsəbə,  
Böyüdübüdür məni gözəl Qəsəbə.  
Başımın tacıdır gül çələngindən.  
Ilkin xatirələr yada düşübdür...



## Ana

Məsum Ana gözlərini  
Nisgil örtsə, ürək mələr.  
Zərif Ana çohrəsini  
Möhnət deyil, sevinc bəzər.

O, sadıqdir ocağına,  
Öz işıqlı çırağına.  
Naşı girsə gül bağına,  
Xəzan düşər gülzarına.

Həyat çəksə imtahana,  
Səhv edərsə bəzən Ana,  
Əks durarsa balasına,  
Köksü batar qızıl qana.

Şirin canın edər büryan<sup>1</sup>,  
Gizlin ağlar peşman-peşman.  
Bir məkanda tutmaz qərar,  
Gül üzünə çökər düman.

Balasına dilər çarə,  
Səs salıban dörd bir yana.  
Tapanda o, dərdə dəva,  
Dönər igid bir aslana.

Övladı gər olsa dilşad,  
Pərvazlanıb, çalar qanad.  
O, bülbültək cəh-cəh vurar,  
Gülüstanda büsat qurar.

Müqəddəsdir Ana adı,  
Müqəddəsdir Ana andı.  
O, məhəbbət dastanıdır,  
Saf duyğunun timsalıdır.

## Ürəyimlə təzaddayam...

hərdən qəlbə dəva olur,  
Xoş bir söz tək düşüncələr.  
hərdən sırlı röya olur,  
Dara çəkir düşüncələr...

Bəsti Qəlbinur

Ürəyimlə təzaddayam...  
hərdən əqlə minnətdaram,  
hərdən qəlbə mən bir qulam.  
Hər biriylə ilqarım var.

Bəzən məğrur bir qartalam,  
Dağ başında durur yuvam.  
Oylağimdır əngin səma,  
Ulduzlardan sorağım var.

Bəzən ürkək bala ceyran,  
Bəzən ümman bir okean,  
Bəzən sönməz odlu vulkan...  
Daxilimdə qasırğam var.

Hərdən incə bənövşəyəm,  
Ilk bahardan mən müjdəyəm.  
Bəyaz qarın soyuğundan,  
Sızıldayan yanağım var.

Hərdən sənə bənzəyirəm,  
Uca palıd, əyilmərəm.  
Torpaq üstün bəzəyirəm,  
Kökümdən də dayağım var.

El qızıyam, Qəlbinuram,  
Sinəm qalxan, sözüm aram,  
Haqq yolunda bir səyyaram.  
Hər obada oylağım var.

Doğulmuşam xoş bir anda,  
Sönməz nur var köksüm altda.  
Günəş məskən salmış orda,  
Qəlb evimdə çirağım var.

Könül səsim olmur rahat,  
Pərvazlanıb çalır qanad,  
Hər məkanda qurur büsat,  
Bu səsimdə növrağım var.

Bu növrağın nidasında,  
Arzuların qanadında,  
Məskən salmış ünvanlarda,  
Uğurlara sınağım var.



## **Ey əlinə qələm alan...**

Ey əlinə qələm alan,  
Ey sənətə meyil salan,  
Mənasın duy hər kəlmənin,  
Sən qəlbinlə düşün dərin.

Məşəl olan ürək sözü,  
Kərəm yanan odun közü,  
Zaman-zaman hey alışır,  
Gör kimlərdən nə danışır...

Gənc hamletin, Fəxrəddinin<sup>2</sup>  
Faciəsi, duyan qəlbin  
Kədərində qərar tutur,  
Kor qəlblərə divan qurur.

Nizamilər, füzulilər  
Baş qaldırıb, qərinələr  
Arasından danışırlar,  
Ürəklərdə yaşayırlar...

Ey əlinə qələm alan,  
Ey sənətə meyil salan,  
Qələminə qüvvət verən,  
Xəzinəyə layiq ol sən.

Söz mülkündə coşub qayna,  
Qovuş dəniz dalqasına.  
Şəfəq saçıb elə parla,  
Günəş belə həsrət qala.

Yer ver orda saf duyğuya,  
Qəlbdən gələn hər uyğuya.  
Sadiq ol sən etibara,  
Vəfadər ol düz ilqara.

Ilham pərin gələ coşa,  
Eldən-elə o dolaşa.  
Doğma yurddan qanadlana,  
Müdrik eldən qidalana.

Bu hikmətə itaətdir,  
Həm borcumuz, həm gücümüz.  
Bu ibrətə sədaqətdir,  
Eldən gələn sel gücümüz.



## Nəvəmə

Qəlbimin parasısan,  
Balamin balasısan.  
Sənə qurban bu canım,  
Gözümün qarasısan.

Mirvarisən, incisən,  
Gülüm, nadir incisən.  
Sən könlümün istəyi,  
Qəlbimin sevincisən.

Gözəllər gözəlisən,  
Sözləri məzəlisən.  
Gülüşün can dərmanı,  
Ömrümün bəzəyisən.

Bağımda şirin meyvəm,  
Şirindən şirin nəvəm.  
Balam, istərəm səni,  
Gülərzər görəm hər dəm.

Sən könlümün arzusu,  
Balamin öz yavrusu.  
Anasının diləyi,  
Parlaq tale ulduzu.

Gül nəvəm, çiçək nəvəm,  
Gözləri göyçək nəvəm,  
Ata-ana murada,  
Yetirsin səni, nəvəm.



## Töhfə

Körpə balam, can balam,  
Gözləri mərcan balam.  
Boyuna heyranam mən,  
Özünə qurban, balam.

Bağçamda qızılgülüm,  
Zəmidəki sünbülüm.  
Ey ömrümə yaraşiq,  
Ruhuma qida balam.

Ailəmizin sevinci,  
Arzu, diləyi balam,  
Anana ləziz töhfə,  
Qəlbimizə nur balam.

Gözləmişik yolunu,  
Biz həmişə inamla.  
Anan qucağı dolu,  
Dyrur indi ənamla.

“İnanan Yaradana,  
Çatır öz muradına”.  
Baxıb öz yavrusuna,  
Piçıldayır inamla.

Sağlam, cürətli böyü,  
Xoşbəxt xislətli böyü.  
Anana arxa, dayaq,  
Ömrü firavan balam.



## Mənim dünyam

Şair könlüm dilə gəlib,  
Gör, bir necə sevdası var.  
Xoş avazlı sazla gəlib,  
Demə, becə dünyası var.

Duyan qəlbin qüvvətidir,  
Sevənlərin qüdrətidir,  
Ərənlərin<sup>3</sup> şöhrətidir,  
Könül dünyam, mənim dünyam.

Əsrarəngiz bir dəryanın,  
Başı qarlı uca dağın,  
Səma kimi bir ümmanın,  
Aynasıdır mənim dünyam.

Parlaq günəş hərarəti,  
Qaynar bulaq təbabəti,  
Ana südü təravəti –  
Cazibədir mənim dünyam.

Dost yolunda etibardır,  
Pozulmayan düz ilqardır,  
Eşq atəşli dolu nardır,  
Piyalədir mənim dünyam.

Sədaqətdə sevgisinə,  
Vüqarına, ismətinə,  
Bərabərdir şux gəlinə.  
Bakırədir mənim dünyam.

Humay kimi yar həsrəthli,  
Leyli kimi qəlb möhnəthli,  
Xan qızı tək söz dəməthli<sup>4</sup>,  
Məhəbbətdir mənim dünyam.

Məsləyində, namusunda,  
Həcərlərdən, nigarlardan,  
Geri durmaz bir addım da,  
Ər qeyrəthli mənim dünyam.

Dünya boyda bir cahandır,  
Hikmət dolu bir dastandır,  
Müjdə dolu xoş dövrəndir,  
Möczədir mənim dünyam.

Bala mənim and-amanım,  
Odur mənim hər gümanım,  
Çağlayan sazım, kamanım,  
Ona qurban mənim dünyam.



## Dəniz kimi

Durmuşam mən qumlar üstə,  
Seyr edirəm göy dənizi.  
Dinləyirəm sular üstə,  
Dalğalanan səssiz izi.

Ürəyimsə sakit vurmur,  
Bir an belə rahat durmur.  
Burulgandan azad olmur,  
Bir lövbərsiz gəmi kimi.

Bənzərim var göy dənizə,  
Min sirrim var onun kimi.  
Həm kədərə, həm sevinçə,  
Qəlbim məkan onun kimi.

Bəzən yaman səbirsizəm,  
Təlatümüm, firtınam var.  
Dalğalanıb coşanda mən,  
Dardır məcram dəniz kimi.

Hərdən nurlu bir mayakam,  
Yol azmışa mən dayağam.  
Zülmətlərə mən çiraqam,  
Gen ümmanam dəniz kimi.

Hərdən billur bir aynayam,  
Qəlbə məlhəm min dəvayam,  
Qoynu geniş mərd anayam,  
Cazibəm var dəniz kimi.



# NƏDİR İNSAN



\* \* \*

Ayri-ayrı insanlar yaşayır yer üzündə,  
Hərəsi bir biçimdə, hərəsi bir düzümdə.  
Uşağı, cavanı var, yaşılısı, ahılı var,  
Hərənin seçdiyi yol, tutdyğu ciğiri var.

Həqqin səsin yetirir cahana kamil insan,  
Əqlinin, duyğusunun sultani olan insan.  
Ruhunun ziyasıyla zülmətlərə nur saçır,  
Əməliylə həyata rövnəq verir, qəlb açır.

Yəqin ki, nə qafillər, nə cahillər az deyil,  
Bəxti qara, gözüdar, avara da az deyil.  
Şir libaslı tülkünün kölgəsində fırlanan,  
Ona quyruq bulayan dovşanlar da az deyil.

Ruhu düşkün, əqli naqis, bir rəhmsiz insana,  
Yaraşmaz mənsəb, şöhrət, qalxıb çatsın ad-sana.  
Belə bir biçarənin ürəyi dilə gəlməz,  
Ədəbsiz işləriylə ərkanla qoşa gəzməz.

O, əsirdir istəyə, olar-olmaz qanmayır,  
Etdiyi əməlinin mənasını anmayıır.  
Ata-ana ruhuna ehtiram ona yaddır,  
Bacı-qardaş inamı, sədaqəti yalandır.

Haqqı qoyub hərraca, don geydirir nifaqa<sup>5</sup>,  
Ədaləti boğub o, yeri verir nahaqa.  
Puluna güvənərək hər bir kəsi susdurur,  
Hakim libası geyib, özgəyə qan uddurur.

Həqqin mahiyyətini dərk etməyən bu cahil,  
Allah yolunu tutub yorulmadan vəz edir.  
Bildiyini deyib o döyərək sinəsinə,  
Özü kimi nadanlar yığılır dövrəsinə.

Ucuzlaşır müqəddəs On Kəlmənin qiyməti,  
İtib-batır insanın inamında qüdrəti.  
Vicdan pula satılır, olur ayaq tapdağı,  
Nadan təkəbbürüylə qalır insana yağı.

Belə bir cəhaləti, bu zülməti görəndə,  
Ürəyim inildəyib, saz siminə dönəndə,  
Ovundurub özümü, həyata haqq verirəm,  
Bəşəri yaşadacaq kamil insan deyirəm!



## Nədir insan

Ey özündən razı insan,  
Müştəbehsən, axı, inan.  
Yaxşı-yaman qanmayırsan,  
Heç bir kəsi saymayaırsan.

Çevrən boyu fırlanırsan,  
Elə orda qullanırsan.  
Təriflərə aldanırsan,  
Öz eybini anmayaırsan.

Çox qəlblərə vurdun yara.  
Heç baxmadın dosta, yara,  
Qan uddurdun doğmalara,  
Bir göz açıb oyansana...

İşdir, qəflət yükün atsan,  
Kor qəlbinin gözün açsan,  
Yan – yörənə sən boylansan,  
Bəlkə bildin, nədir insan.

"Ayğır atı"<sup>6</sup> cilovlasan,  
Xoş əməlin kövrün dadsan,  
Təməli düz körpü salsan,  
Bəlkə bildin, nədir insan.

Təkəbbürü yana atsan,  
"Mənəm"liyin daşın atsan,  
Qəlbə məşəl odu qatsan,  
Bəlkə bildin, nədir insan.

İnsanları, işdir, duysan,  
Sevən qəlbə dayaq dursan,  
Görərsən ki, özün nursan.  
Bilərsən ki, nədir insan.

Öz qəlbinlə barışanda,  
Bu həyata qarışanda,  
Ulduzlar tək sayışanda,  
Bəlkə bildin, nədir insan...  
Bəlkə bildin, nədir insan...



\* \* \*

Xalı belə vurub, ustad,  
Sarı simi inildətmə.  
Teldən telə gəzib, ustad,  
Qəlbim kimi nalə çəkmə.

Sınıxıbdır şair könlüm,  
Min bir nəgməm, şirin sözüm.  
Sərt ruzgardan gileyim çox,  
Ruhə məlhəm pənahım yox.

Butadan bir çiçək dərdim,  
Bağrında mən əzizlədim.  
Saldı məni dildən-dilə,  
Xar elədi bilə-bilə.

Müxənnətə mən can dedim,  
Ol könlümə sultan dedim,  
Saf duyğuma vurdu yara,  
Saldı onu ayaqlara.

Bu hicranın yanığısında,  
Alovlanıb yanıram mən.  
Yanan şamın ətrafında,  
Pərvanəyəm sanıram mən.

İnamim var sədaqətə,  
Düz ilgara, məhəbbətə.  
Demə, bunlar şirin xəyal,  
Şux gözəllər röyasıdır.



## **Nə deyim mən bu könlümə**

Könlüm sual etdi mənə:

- Pərişansan niyə belə?

Yolun azmiş bir səyyadam,

Nə deyim mən bu könlümə?

Içimdəki qasırğadan,

Məni bir an dinc qoymayan,

Dara çəkən xəyallardan,

Nə deyim mən bu könlümə?

Ömür mənə olub zindan,

Usanmışam yaşamaqdan.

Sona yetməz əzablardan,

Nə deyim mən bu könlümə?

Yox, deyiləm bədbin insan,

Xoş günə mən atıram can.

Həyat mənə bir imtahan,

Nə deyim mən bu könlümə?

Xəyalımda qərar tutan,

O arzular dünyasından,

Uzaqdayam hələ, inan,

Nə deyim mən bu könlümə...



## Qardaş

And yeridir ürəklərdə,  
Qardaş adı gəzir dildə.  
Bacısına dar gündündə  
Arxa, dayaq, dağdır qardaş.  
*El hikməti.*

Bel bağladım bu hikmətə,  
Inandım mən məhəbbətə,  
Baş əydim bu ülviyətə,  
Inan, sözüm haqdır, qardaş.

Elə bildim can sirdaşım,  
Havadarım, dirək daşım,  
Kölgəsinə sığındığım  
Bir əyilməz dağdır qardaş.

Dar ayaqda durdun dala,  
Pak duyğuma vurdun yara,  
Saldın onu ayaqlara,  
Demək, belə candır qardaş?

Sınağı var bu həyatın,  
Dözümü var imtahanın.  
Dönük çıxdı etibarın,  
De, bu necə çağdır, qardaş?

Mən qadınam, həm də ana,  
Əyilmərəm, bil, nadana,  
Sinə gərmək çətin ana,  
Xislətimə taydır, qardaş.

Tapmasam da dayaq səndə,  
Deyiləm mən aciz bəndə.  
Inamım var gen sinəmdə,  
Gələcək gün ağdır, qardaş.

**İNDİ GƏRƏK  
XOŞBƏXT OLAM**



## Mənim bəxtim

Bu dünyaya, bu cahana,  
Gəldim xoşbəxt yaşamağa.  
Doğma Vətən torpaında,  
Öz bəxtimdən kam almağa.

Ancaq arzum yoxa çıxdı,  
O xoş günlər boşça çıxdı.  
Nə oldu ki, peyda oldu  
Əksim xəzəl yarpağında?

Çox sınadı məni fələk,  
Çalxaladı bir dəryatək...  
Səsim batdı, ümmanlarda,  
Qaldım qəmlər yatağında.

Bacarmadım bir yol durub,  
Baş qaldırırm, hava udum.  
Günəşə də həsrət olub,  
Qaldım bu dərd otağında.

Illər, aylar gəldi keçdi,  
Bir gün gözüm qəfil seçdi  
Bir gözəli, bu nə işdi?  
Gülüş vardı dodağında.

Elə bil ki, dərdə yaddı.  
Yaşamağa inam vardı,  
Yaratmağa həvəs vardı,  
Bu dilbərin yanağında.

Onda könlüm guşələndi,  
Çılğın təbim cuşə gəldi.  
Nəğmələrim qoşa gəldi,  
Ilhamımın növrağında.

Nələr keçdi ürəyimdən...  
Bu bəxtəvər gözəli mən,  
Vəsf eyləyim dincəlmədən,  
Gözəl yurdun oylağında.

Sərmsət olub sevincimdən,  
Nəzər saldım özümə mən.  
Çox qızardım xəcalətdən,  
Taleyimin buyruğunda.

Niyə belə öz odumda,  
Ürəyimin alovunda  
Yandım, itidm yad bağında,  
Ömrün çağlar yaz çağında?

Könlüm hər dəm dustaq oldu,  
Kədər, hicran otağında.  
Axi, niyə həmdəm oldu  
Göz yaşımıla yanağım da?

Xoşbəxt günü çox aradım,  
Əzablara mən qatlandım,  
Deyin, niyə həsrət qaldım,  
Bu ülvıyyət sorağında?



## Dönük qəlbli

Dönük qəlbli, daş ürəkli,  
Vəfəsiza könül açdım.  
Surətinə səcdə qıldı,  
Camalını günəş sandım.

Inamına bel bağladım,  
Bu sevdadan şam tək yandım.  
Eşq camını ondan aldım,  
Hicran nədir, onda qandım.

Yalan oldu əhdi-peyman,  
Gülşəninə bülbül qonan  
Yaz könlümü aldı tufan,  
Sərt ayazlı qışda qaldım.

Bu eşq qəlbə vurdı yara.  
Inanmadım dosta, yara.  
Məcnun kimi boz səhraya,  
Həmdəm olub, meyil saldım.

Ayağında dəmir çarıq,  
Dərdli əsam məntək yanıq,  
Çox dolandım qəlbini sıniq,  
Sədaqəti ilgim<sup>7</sup> sandım.

Fələk, düşdüm yaman dərdə,  
Rəhm etmədin dərdiməndə.  
Tuş eylədin yad kəməndə,  
Pərvanətək odda yandım.



## **Oldu**

İncə, lətif çiçək idim,  
Sevgi dolu ürək idim,  
Ümid, arzu, dilək idim,  
Könlüm evi boran oldu.

Bivəfaya bel bağladım,  
Həsrət, nisgil yaman oldu.  
Dəryalartək mən çağladım,  
Sevən qəlbim büryan oldu.

Gənc yaşında xoş diləkli  
Bahar könlüm xəzan oldu.  
Sonsuz qüssə, dərin kədər,  
Can evimə məkan oldu.



## Dostlar

Dəryadayam, hər tərəfim  
Abü-həyat, təşnə qəlbim,  
Bir içim su həsrətiylə  
Yaman yanır, aman, dostlar.

Bir bağdayam, qoynu cənnət,  
Yaradıbdır onu Xilqət.  
Əlim çatmır dadım nemət,  
Nəfsim çəkir yaman, dostlar.

Eşqim mənim günahımdır,  
Bu pak duyğum qəlb ahımdır,  
Göz yaşlarım pənahımdır,  
Ilqar olub yalan, dostlar.

Saf eşqimi necə danım?  
Inildəyir xəstə canım.  
Qarı fələk olub zalım,  
Vermir ona aman, dostlar.

hər kövrünə sinə gərdim,  
Bu cəfadan dilə gəldim.  
Deyin, niyə sinə dərdim,  
Olmur ona əyan, dostlar?



## Çata bilmədim

Ömrün payızında nələri andım...  
Bahar həsrətiylə alışdım, yandım.  
Allandı yanağım, sızladı qəlbim,  
Durna qatarına çata bilmədim.

Şirin xeyallara çatmaq istədim,  
Uyuyub qoynunda qalmaq istədim.  
Balalı ceyrandan dırnaq istədim,  
Dağın dumanağına çata bilmədim.

Zülmət, həsrət şəfəqimdə əridi,  
Şölə saçdım, buz qəlblərdən əridi.  
Şam tək yandım, qətrə - qətrə əridim,  
Arzu - muradıma cata bilmədim.

Kiminin qoluna dirək oldum mən,  
Kiminsə gözünə eynək oldum mən.  
Kiminin qəlbində dilək oldum mən,  
Özüm imdadıma cata bilmədim.

Qoşa dağlar paralandı, genəldi,  
Üstlərinə soyuq qarlar ələndi.  
Güvəndiyim dost-tanışlar yön əydi,  
Pak əhdə, ilqara cata bilmədim...



## **Indi gərək xoşbəxt olam...** (taleyimин сəlnaməsi)

Mən bir qarı canavartək,  
Parçalaram bu zülməti.  
İçimdədir, qoymayırlı tək,  
Sixır, boğur həqiqəti.

Mən bir qarı canavartək,  
Parçalaram bu zülməti,  
İçimdədir soyuq qartək.  
Buza dönüb eşq şərbəti.

Vermərəm mən daha bada,  
Qəlbimdəki cəsarəti.  
Köməyimə gəlib çata,  
Çağıraram dəyanəti.

Dilə gəlib könlüm yenə,  
Inildəyir bir kamantək.  
Qara keçir günüm yenə,  
Mən bir rahib, sənsə mələk.

Ana, sənlə tən bölmüşəm,  
hicran, nisgil, dərd yükünü.  
Göz açıb, heç görməmişəm,  
Gülümsəyən xoş gününü.

Göz yaşın da, qəm səsin də,  
Beşiyimdən gəlib keçib.  
Dilindəki hər nənnin də,  
Ürəyimi dəlib keçib.

Beş qardaşın yasın tutub,  
Özüm yasa qarışmışam.  
Mən ölümə meydan qurub,  
Beş kəfəni dağıtmışam.

Beş qəbirdən baş qaldırıb,  
Beş hüzndə yaxa cırıb,  
Göz yaşınla yuyunmuşam,  
Qəmli südlə uyumuşam...

Daha beşin götirmişəm,  
Öz ardımca yetirmişəm.  
Onlar çatıb boy-a-başa,  
Muradın dəyməyib daşa.

Beş qardaşa bacıyam mən,  
Başlarının tacıyam mən.  
Özüm isə... tale acı,  
Unudulmuş bir sayaçı...

Ağır keçir həyat yolum,  
Qatı zülmət sağım, solum.  
Ömrü yarı etdim, inan,  
Onu sənə verdim qurban.

Götür, ana, sənə qalsın,  
Itirdiyin bala dərdi.  
Götür, ana, sənə qalsın,  
Bu ağırlıq, çək bu dərdi.

Özün qatlan öz dərdinə,  
Özün ağla öz dərdinə.  
Bəsdir etdin mənə zülüm,  
Yoxdur məndə daha dözüm.

Dözməyirəm, bəsdir daha!  
Çox ağırdır bu qəm yükü.  
Hey çekirəm çatmir sona,  
Boğur məni matəm yükü.

Qaytar mənə öz ömrümü,  
Qaytar mənə öz günümü.  
Həyat eşqi - saf bir inci,  
Qoy duyum mən bu sevinci.

Qaytar mənə duruşumu,  
Daxilimə boylanım mən.  
Qaytar mənə gülüşümü,  
Bu qəflətdən oyanım mən.

Qaytar mənə baharımı,  
Təbiəttək canlanım mən.  
İndən qurum sabahımı,  
Lalə kimi allanım mən.

Qoy açılım bənövşətək,  
Torpaq kimi oyanım mən.  
Güllər üstə bir şəbnəmtək,  
Sübhü-tezdən dayanım mən.

Bar-bəhərli pöhrə kimi,  
Tumurcuqda açılım mən.  
Ətir olub, çiçək kimi,  
Dörd bir yana saçılım mən.

Asimanda tərlan kimi  
Azad, sərbəst dolanım mən.  
Qoy parlayım Günəş kimi,  
Ziyasından nurlanım mən.

Dağ başından duman gəlib,  
Qoy aparsın dərd-qəmimi.  
Dağ çayıtək nərə çəkib,  
Orda yuyum nisgilimi.

Qoy görməyim bir daha qəm,  
Sona çatsın qoy bu ələm.  
Bir ovçutək heç zaman dərd,  
Atmasın bu qəlbə kəmənd.

Indi gərək xoşbəxt olam,  
Səadətin yolu tutam.  
Dalğa təki, damla kimi,  
Ümmanlara qovuşam mən.



## Könlüm

Nə ağlarsan iç-in-için,  
Can otağı al-qan könlüm,  
Nə sizlarsan belə, neçin,  
Eşqə sadıq olan könlüm?

Yarı etdin həyat yolun,  
Tikan oldu sağın, solun,  
Gör kimlərə körpü oldun,  
Bu qovğadan doyan könlüm.

Həyat eşqi həmdəmindi.  
Niyə belə zülm eylədi,  
Fələk sənə əzab verdi,  
Indi zəbun<sup>8</sup> olan könlüm?

Heç yaraşmir sənə, inan,  
Yazılıq, bədbin, miskin siman.  
Amalında sən xoş məram,  
Dərdi dildə dastan könlüm.

Həyat sənə bir ərməğan<sup>9</sup>,  
Qədrini bil onun hər an,  
Ölümə də oxu meydan,  
Yaşa, yarat, kaman könlüm!

Bu həyat ki, bir səhnədir,  
Hər gələni, bil, gedəndir,  
Sən də iz qoy, gör o nədir,  
Bu dünyada mehman könlüm...



**TALEYİMƏ  
MİNNƏTDARAM**



## Mən xalqın qızıyam

Mən xalqın qızıyam, sinəm doludur,  
Avraham nəslinin vərəsəsiyəm<sup>10</sup>.  
Amalım xoş məram, qəlbim nurludur,  
Mən Odlar yurdunun törəməsiyəm.

Mənimtək bəxtiyar, qəlbə şad hanı,  
Yenilməz bir nəslin azad insanı!  
Bəxtimə tarixə iz qoymaq düşdü,  
Payıma bəxtimi yaşatmaq düşdü.

Oddan yarandım mən, odda paklandım,  
Bulaqtək duruldum, çaytək çağladım.  
Bu doğma torpağa meylimi saldım,  
Bu isti ocağa minnətdar qaldım.

Tutduğum yolumdan heç azmadım mən,  
Duzu, çörəyimi tapdamadım mən.  
Şahdağ, Babadağdan izn alaraq,  
Kənan torpağına yolu saldım mən.

Sərhədlər adladım, yollar qatladım,  
Tutduğum məqsədə, murada çatdım.  
Adıma layiqəm, eşidin, dostlar,  
Könlümdə xoş arzum, xoş diləyim var.

Məsləyim, əqidəm İnsanı sevmək,  
Ona İnsan kimi ehtiram etmək.  
Bir də yer üzünə Odda bərkimiş  
Şalomlar göndərib, Salamlar səpmək!



## **Taleyimə minnətdaram**

Azərbaycan, Odlar yurdu, gülüstan diyar,  
Bir də Kənan torpağıtək cüt Vətənim var.  
Şəhri Qüdsdə məskən tapıb neçə təriqət,  
Inam adlı, ümid adlı ulu ülviyət .

Azərbaycan əzizləyir doğma övladtək,  
Yəhudini, həm də rusu əhli islamtək.  
Avraham nəslinin sadə “şalom” kəlamı,  
Gəzir hər bir evdə, olub sülhün məramı.

Şalom günəş zərrəsində ziyanır, saçır,  
Salam həzin nəğmə kimi qəlbə yol açır.  
Şalom, Salam - çiçək üstdə şəh damasıdır,  
Bir iqlimdən bir iqlimə pay xoncasıdır.

Şalom, Salam - bir himn kimi gəzir dünyani,  
Xoş amala, haqq yoluna çəkir insanı.  
İki xalqım bu məsləkə sadıq olubdur,  
Bu məqsədi bayraq kimi uca tutubdur.

Taleyimə minnətdaram, bəxtəvərəm mən,  
Çunki, ruha qida verir hər iki Vətən.  
Varlığımla əminəm mən hər zaman, hər an,  
Daim sülhə rövnəq verər bu iki məkan!



## Dostluq himni kimi

(Azəri yurdunun qəhrəman oğlu  
İbad Hüseynova həsr olunur)

Möhtərəm dost, dinlə məni gəl bir an,  
Müqəddəs Torpağa sən xoş gəlmisən.  
Xalqının qüruru, şanlı qəhrəman,  
Tarixə səs salan, sən xoş gəlmisən.

Bizim iki xalqı o doqma eldə,  
Əbədi bir ilqar yaşıdır, qardaş.  
Həm çətin anlarda, həm xoşbəxt gündə,  
Onlar hər bir zaman qoşadır, qardaş.

Gözəl Qarabaqa xain əl atdı,  
Dürr, inci üzüyün qaşın qopartdı.  
Dözəmədi ürəyin, ayağa galxdın,  
Satğının canına vahimə saldın.

Vüqarın Koroğlu, qüdrətin Fərhad.  
O iblis qarşında getirmədi tab.  
Sinənlə qorudun ana torpağı,  
Oraya girməsin alçaq ayağı.

Bir əlində atəş, birində bayraq,  
Düşmənin üstünə cumdun qırğıtək.  
Məqsədin ilanı başından vurmaq,  
Onu yuvasında əzmək yağıtək.

Namərd sənə qiydı, canın ağrıdı,  
Hər ana, hər oba sənə ağladı.  
Təbib axtardılar, çarə tapıldı,  
Xalqımın loğmanı işə qatıldı.

Onda iki igid, iki qəhrəman,  
Ölümlə üz-üzə durdular o an.  
Çətin imtahanın önündə durub,  
İlkisi də ölümə oxudu meydan.

İnsan əzəməti, idrak, inamı,  
Ram etdi ölümü, təslim olmadı.  
Dostluqda etibar, dosta ehtiram,  
Yenə iki xalqdan əksik olmadı.

İndi dillərdəsən bir dastan kimi,  
Haqq səsi dünyaya yayırsan, qardaş!  
Sarsılmaz dostluğun zəfər yürüşü,  
Şanlı əfsanəsən, nağılsan, qardaş!



Azərbaycan xalqının qəhrəman oqlu İbad Hüseynov,  
tarixşunas Rizvan Hüseynov və jurnalist Gülşən Behbud  
İsrail Parlamentini ziyarət ərefəsində.



# QƏLBİN HARAYI



## Vətən həsrəti

Kənan torpağından, müqəddəs eldən,  
Salam göndərirəm, Vətənim, sənə.  
Çoxdan uzaqdayam, ey Vətən, səndən,  
Nə deyim, taleyim belədir, belə.

Sinəmdə ürəyim haçalanıbdır,  
Uzun illər boyu parçalanıbdır.  
Mənbəyim, mənsəbim iki məkandır,  
Vüqarım, qürurum, şanım, onlardır.

Kökümlə bağlıyam ulu torpağa,  
Inamım, məsləyim müqəddəs Tovrat!  
Tarixi Vətəndir ata-babama  
İsrail torpağı - budur həqiqət!

Zamanın hökmüylə bu kiçik xalqım,  
Üzünü çevirib Qibləyə sarı,  
Axışıb gəlibdir müqəddəs yerə,  
Qaynayıb-qarışın dost-doğma elə.

Mən də ayrı düşdüm, ey Vətən, səndən,  
Ruha qida verən baqi-gülşəndən.  
İndi həsrətdəyəm barlı bağına,  
Həsrətəm dumanlı, qarlı dağına.

Həsrətəm o mavi səmalarına,  
Səmada qıy vuran qartallarına.  
Həsrətəm bülbülün xoş nəğməsinə,  
Billur bulaqların zümqüməsinə.

Məğrur Şahdağının duruşunu mən,  
Seyr edim, zövq alım, baxım, həsrətəm.  
Mehriban dostların görüşünə mən,  
Eşq dolu bir qəlbə gəlim, həsrətəm.

Mənə həyat verdin, mənə can verdin,  
Hissimə, duyguma sən qanad verdin.  
Sən Ana goynusan, əzizsən mənə,  
Ana südü qədər ləzizsən mənə.

Səndən uzaqdayam, amma, ey Vətən,  
Sevgin ürəyimdən, vəsfin dilimdən,  
Heç vaxt düşməyəcək, əmin ol ki sən,  
Mən sənin zərrənəm, sən qəlbimdəsən.



## Qəlbin harayı

Bir an əylən, könül, sənə sözüm var,  
Dərdim tügyan edir, qəlbim qan ağlar.  
Ana torpaq qalıb ayaqlar altda,  
Od tutan bədənim köksümü dağlar.

Üzeyir yurdunda susubdur Bülbül,  
Sınıqdır qanadı məğrur Laçının.  
Yalçın qayalarda solub çiçək, gül,  
Vətən fəğan edir, çəkir acını.

Göz yaşı axıdır Isa bulağı,  
İstisu ürəklər yandırır, yaxır.  
Heç gözlər görməsin bu dərd, bu dağı,  
Xocalı harayı göylərə qalxır.

Xalğının dilində ağrı Xocalı,  
Qəlblərin silinməz dağı Xocalı.  
Qərənfiltək qızıl qana boyandın,  
Necə qiydı sənə yağı, Xocalı?

Yox oldu təmamən bir köy<sup>11</sup>, bir oba,  
Uşaqlar, qocalar getdi havayı.  
Neçə mərd övladı uddu bu dava,  
Burda qalmadı iz qandan savayı.

Belə nalə çəkib, ay dərdli könül,  
Gəl batma matəmə, tökmə göz yaşı,  
Vətənin yolunda verilən ömür,  
Tunc heykəldir, elin ölməz yaddaşı!

Ana südü qədər müqəddəs torpaq,  
Qoruyar balasın həm şəhid, həm sağ.  
Bayragına sadiq hər oğul, hər qız,  
Bu şanlı diyarda deyildir yalqız.

Oddan yoğrulmuşdur bu ulu torpaq,  
Sarsılmaz, müqəddəs amalı vardır.  
Ayaqlar tapdağı olmaz bu torpaq,  
Zəfərlə bayraqtək ucalacaqdır!



Bəsti Qəlbinur Şimon Peres adına "Sülh mərkəzi"ndə  
"Xocalıya ədalət" devizi altında keçirilən həmrəylik tədbirində çıxış edir.  
Tel-Əviv – Yafo 2015.

## Onlar qoynundadir

90-cı il, 20 yanvar, gecə...  
Baş verdi dəhşətli, müdhiş möcüzə.  
Dinc, məsum bir xalqa xəyanət oldu.  
Tarixə yazılın cinayət oldu.

Daş ürəkli olur fitnəkar iblis,  
Qəlbi qan çanağı, sanki al dəniz.  
Xəzərin suları dəyişdi rəngi,  
Qanlı firtınalar deyirdi çəngi.

Geniş küçələrdən seltək axdı qan,  
Çəsədlər üst-üstə qalandı, inan.  
Günahsız əhali batdı al-qana,  
Xain od qaladı doğma məkana.

Hələ açılmamış qana boyanan,  
Gəlin duvağının naləsi galxdı.  
Bir ana mətbəxdə əlində gazan,  
Gülləyə tuş oldu, ürək dayandı.

Hətta xəstəxana gülləyə gəldi,  
Həkimlər, xəstələr birgə can verdi.  
Gəl, təcili yardım maşınınə bax,  
O da güllələrdən qalmadı qırraq.

Analar fəryadı göyə dirəndi,  
Gəlin sevgisindən nübar görmədi.  
Atalar yolundan çəkilmedи göz,  
Gözə dağ çəkildi, tüstüləndi köz.

Tövratı, Quranı açıb möminlər,  
Gürlü izdihamdan rica etdilər:  
“Allah Dərgahından imdad diləyin,  
Salavat çevirib, dualar deyin.



Bakı. Şəhidlər Xiyabani. Qanlı 20 Yanvar 1990 -ci il qurbanlarının məkanı.

Azərbaycanda yaşayan bütün xalqların,  
həmçinin yəhudi xalqının amansızca qətlə yetirilmiş  
günahsız övladları burada əbədi uyuyur.

Azəri xalqının dəyanəti var,  
Düşmənlə vuruşar mərdi - mərdanə.  
İndi fitnə quran qarı canavar,  
Alar cavabını, gələr imana... “

Ölmürlər! Ölmürlər! Ölməz heç zaman,  
Şəhid zirvəsinə ucalan insan!  
Onlar qoynundadır, ey Ana Torpaq,  
Cəsarət rəmzidir əbədi çiraq!



## Səninləyəm mən

Ana Vətən, qalx ayağa, haqqını istə,  
heydər Ata, İlham kimi dayağın vardır.  
Bu torpağı daim saxla gözlərin üstə,  
Müqəddəsdir onun səsi, tələbi haqdır!

Sən Babəksən, qoç Koroğlu, həmişə mərdsən,  
Cahangirlər qılincına sinə gərmisən!  
Qorumusan şərəfini, əyilməmisən,  
Bir yenilməz əzəmətsən, nurlu üfüqsən!

Müstəqqildir elin, oban, təmizdir səman,  
İstiqlalı qazanmışan qan bahasına.  
Seyr et, dilbər Qarabağı saraldıb xəzan,  
Oğul ona əlac tapar, can bahasına!

Yay aləmə haqq səsini, ədalət istə,  
Qoy səsinə qüvvət versin hər duyan ürək.  
Sakit durma, qoyma əlin əlinin üstə,  
İstəyirəm başa gəlsin bu ülvi dilək !

Yeri gəlsə heç çəkinmə, gözləmə daha,  
Giriş zəfər yürüşünə, sarıl silaha!  
Vətən, qələbə bayraqın qaldıranda sən,  
Bil ki, səninləyəm, qürürlüyam mən!



**SƏTİRLƏR... SƏTİRLƏR...**



\* \* \*

Sevdim təbiətin baharını mən,  
Zülmət gecələrin sabahını mən,  
Sevdim doğma Yurdun saf amalını,  
Ümidi yaşadan inamını mən.

\* \* \*

Kənan torpağından Odlar yurduna,  
“Salam” kəlamını al, göndərirəm,  
Gözəl xonça tutub el sərvətindən,  
Dərin məhəbbətlə pay göndərirəm.

\* \* \*

Qüruba enərkən rəngi saralan,  
Sabahın eşqiylə alışan Günəş,  
Odundan köz aldım, alışib yanam,  
Sənə bənzərim var, ay nurlu Günəş.

\* \* \*

Gülün ləçəyində şehi sevirəm,  
İsti yay günündə mehi sevirəm,  
Məsum bir baxışda eşq həvəsini,  
Körpə dodağında guluş sevirəm.

\* \* \*

Dəli könlüm sıqlısmayır qəfəsinə,  
Avaz verir bübüllərin xoş səsinə.  
Qartal kimi uçur dağın zirvəsinə,  
İlham alır doğma Vətən torpağından.

\* \* \*

Pulun, malın ola bilər,  
Adın, sanın ola bilər,  
Vicdan insan qulu olmur,  
Vicdan olur, ya da olmur...

\* \* \*

Meylim yoxdur min nemətə,  
Göz oxşayan hər ziynətə.  
Zalim fələk, heç sormadan,  
Salıb məni bu möhnətə.

\* \* \*

Üzüldü əllərim hər bir tərəfdən,  
Sabaha ümidiq qalmadı daha.  
İnandığım dostdan, sevdiyim kəsdən,  
Vədinə etibar almadım daha.

\* \* \*

Bir həmdəm yar istərəm,  
Dərdə dərman istərəm,  
Açsın könlüm qapisın,  
Görsün bu dərd yuvasın.

\* \* \*

Öz şamıyla öz evində,  
İşiq saçar hər bir bəndə.

\* \* \*

Mən bir palid ağaciyam köküm dərin,  
Vüqarımla dəyanətim varisidir əsrlərin

\* \* \*

Bəzən suda əksin tapan,  
Gur ulduza mən timsalam.  
Kəhkəşanda mən ünvanam,  
Nurum yerdə onun kimi.

\* \* \*

Dedilər: ”İnsani özün kimi sev”,  
Candan əziz bildim hər kimsəni mən.  
Xidmətində durdum ahıl adamın,  
Zəhmətini çəkdirəm hər bir uşağın.  
Ruhuma oxşatdım onları hər dəm,  
Özümü onlarda gördüm dəmbədəm.

\* \* \*

Dərin dəryalara cummaq istərəm,  
O sırlı dünyani duymaq istərəm.  
Qartaltək səmaya baş vurub hərdən,  
Bütün kainatı qucmaq istərəm.

\* \* \*

Aşıb-daşan şəlaləyəm,  
Ümmanlara can atıram.  
Yasəmənəm, al laləyəm,  
Çəmənzara yol açıram.

\* \* \*

Nə qədər çəsarət, nə qədər qüvvət,  
Nə qədər iradə, nə qədər qüdrət,  
Bu ümman dənizlə üz-üzə dürmaq,  
Dalqlar qoynunda tək-tənha qalmaq.

\* \* \*

Bahar gəlib, dəli könlüm coşur yenə,  
Bu şövkətə min bir nəgmə qoşur yenə.

\* \* \*

Novruz yeni gündür, yeni busatdır,  
Novruz yeni bahar, yeni həyatdır.  
Təzə libasını geyir çəmən, duz,  
Ömür təzələnir sənlə, a Novruz...

\* \* \*

Əziz dost, gəl birgə verib əl-ələ,  
Bu gözəl dünyani doyunca gəzək.  
İlham qanadında hər bir fəsilə,  
Bahar təravətli xoş töhfə verək.

\* \* \*

Nazənin, düvəğli, gözəl Qarabaq  
Sinəsi qan sizir, bax yarasına.  
İnləyir şux gəlin, ol ona dayaq,  
Məlhəmi tapılsa can bahasına.

\* \* \*

Baba yurdumdayam xeyli zamandır,  
Ürəyim vüqarlı, qəlbim vüqarlı.  
Demə unutmuşam, demə, amandır,  
Üstündə gəzdiyim doğma torpağı.



# HEKAYƏ



## Deyirsən yanında qalacağam mən...

Yarım ilin söhbəti olardı. Qonşu palataya bir xəstə gəti-rildi.

Xarici görünüşündən ömrünün 60-cı illerini yola salan adama oxşayırırdı. Amma, çox qəribə baxışı vardi onun. Bəstə-boylu, geniş alaklı, xurmayı gözlü bu adamın simasında kədər qarışq bir miskinlik var idi. Nədənsə səksəkəli gözləri nəsə qorxulu bir şey baş verəcəyindən ehtiyat edirmiş kimi hey ətrafa boylanırdı. Qəribə orasındadır ki, onun gözlərindən kədər töküldürdə də, üzündən təbəssüm əksilmirdi. O ilk baxışda baş-qalarından seçilirdi. Əlində həmişə bir topa kağız gəzdirər, heç kəsə qaynayıb, qarışmazdı. Bu kağız parçalarının üzərində müxtəlif cizgiler var idi, əksəriyyəti su pərisinə bənzər, ox kimi haçalanmış kipriklərindən od yağıdır bir gözəlin surəti idi. Kağızdağı bu surətin ağ qanadları mələkləri xatırladır, gözləri gülümsəyirdi, əynindəki don öz milliliyi ilə şərq mədəniyyətinin çalarlarını verirdi, amma onu də deyim ki, həm də müasir görünürdü.

Şəklin ətrafında kiril əlifbası ilə yazılmış yönəmsiz, an-laşılmayan hərflər toplusu var idi. Qəribədir, şəklin sahibi isə yerli camaatın dilində -yəhudü dilində sərbəst danişirdi.

\* \* \*

İşlədiyim xəstəxanada uzun müddət ruhi xəstəliklərdən əziyyət çəkən adamlar müalicə olunurlar. Vaxt ötdükcə isiniş-dikləri bu yer onlar üçün elə bil doğma məskənə – həyatlarında sonuncu dayanacağa çevrilir. Elə, işçilər də onlara çox səmimi yanaşır, hər birinə xüsusi qayğı göstərirler, elə bil bununla hə-yatlarının son akkordlarını vuran bu adamların ömrünü bir az da uzatmağa, bu vaxta qədər ala bilmədikləri xoş anları cüzi də olsa onlara çatdırmağa çalışırlar. Burada xəstələrin rahatlığı üçün hər bir şərait yaradılmışdır: vaxtlı-vaxtında onlara həm

lazımı tibbi yardım göstərilir, həm də onların həyatlarına maraq qatmaq üçün müəyyən tədbirlər həyata keçirilir.

\* \* \*

Son vaxtlar dəhlizdən keçəndə qulağıma tanış melodiyanın dodaqaltı zülməsi dəyirdi, özü də yaman həzin səs idi bu səs. Ətrafda radio yox idi. Disk qoyub hərlətməyə də imkan yox idi. Cox maraqlı idi. Bu qəribə, müəmmalı səs haradan gələ bilərdi? Neçə gün idi ki, bu fikir məni məşğul etmişdi. Oğrun - oğrun bu səsin izinə düşdüm. Hər dəfə onun yanından ötəndə bu səsi eşidirdim. Elə indi də... Məhəççərə söykənib təkçə dayanmış, gözləri isə uzaq nöqtəyə zillənmişdi. O bütün varlığı ilə astaca oxuyurdu:

"Deyirsən yanında qalacağam mən,  
Cox gözəl fikirdir, qal sənə qurban..."

M. Müşfiqin – Azərbaycan şairinin sözlərinə yazılmış bu həzin mahnını bir yəhudinin dilindən bu torpaqda, belə bir xəstəxanada eşitmək? İnana bilmirdim. Handan-hana özümü ələ alıb soruşdum:

– Bu mahnını sən oxuyurdun?  
– Hə.

Üzündə bir təlaş var idi. Elə bil bağışlanmaz bir günah etmişdi. Körpə uşaqlı kimi əllərini mənə uzadıb, nəsə demək istəyirdi, lakin bacarmırdı. Onun bu miskin halına baxdıqca ürəyim sizildiyir, ancaq ona olan marağımı daha da artırdı. Onun kim olduğunu bilmək istəyi məni rahat buraxmırırdı.

– Adın nədir?  
– Mamuka<sup>12</sup>.  
– Nə gözəl adın var! Gürcüsən?  
– Hə, hə, qruzin, Qruziya.  
– Coxdan gəlmisən?

– Otuz il, otuz il.

Bu sual-cavabdan ruha gəlib, davam etdi:

– Anam yevreyka. Atam Azərbaycan. Baku, Kaspiyskoe more.

Anladım ki, atası Azərbaycandandır. Soruşdum:

– Familiyan niyə gürcü familiyasıdır?

– Anam, anam Tbilisi, Qruziya, – dedi, – V Baku, harbe, harbe. V Baku.

Yəni, o Bakıda çox yaşayıb. Əlindəki kağız yiğinını mənə uzatdı:

– İne, Zeynəb xanum Xanlarova. V Baku harbe, harbe müğənnilər. Rübəbə Muradova, Əlibaba Məmmədov, Sara Qədimova...

Bu münvanla o, demək olar ki, kecən əsrin 70-ci illərinin məşhur musiqi xadimlərinin əksəriyyətinin adını bir-bir sadaldı. Sonra yadına nə isə düşmüş kimi, əlini havada yellətdi: "Aaa, Elmira Raqimova i Yaşar Safarov. "Səadət", "Səadət", – dedi, və dərhal şirin gürcü ləhçəsində azərbaycança oxumağa başladı: "Səadət, səadət, səslərəm səni".

Matim – qütum qurudu. Heyrətdənmi, bir şey başa düşə bilmədiyimdənmi nə deyəcəyimi bilmirdim. Kağız toplusunu götürüb, bir-bir baxdım. Demək olar ki, hamısında eyni surət çəkilmişdi; mələk cildli su pərisi, milli libasda. Şəklin ətrafındakı hərfləri oxumağa çalışdım. Handan-hana bu cümləni oxumağa nail oldum: "Respublikanın xalq artisti Zeynəb xanum Xanlarova".

– Bunları kim çəkib? – deyə soruşdum.

– Mən, mən, – deyib, fərxlə cavab verdi.

– Yazınızı da sən yazmışsan?

– Hə.

Mən onunla əməlli-başlı söhbətə girişmişdim. Bu peşədə işlədiyim dövr ərzində çoxlu qeyri-adi hadisələrin şahidi olmuşdum, ancaq beləsinə rast gələcəyimi təsəvvürümə də gətirə bilməzdəm. Mən onunla üzdə təmkinlə danışır, ürəyimdə isə

ağlayırdım. O isə xəstəxanada olduğu vaxt ərzində onun dilini başa düşən bir nəfəri tapdığını görə çox sevinir, həyəcandan özünə yer tapa bilmirdi. Hər an bir ayağı üstünə ağırlığını endirir, elə bil yerində rəqs edirdi. Əllərinin hərəkəti və dediyi sözlər yarışa girmiş kimi bir-birini əvəz edir, elə bil uzun müddət ərzində deyə bilmədiklərini bir nəfəsə mənə catdırmağa cəhd edirdi. Cümlələri tamamlaya bilmir, hər sözü iki dəfə deməklə istədiyini mənə qandırğına əmin olmağa çalışırıdı.

Söhbət əsnasında (əgər buna söhbət demək olsaydı) belə başa düşdüm ki, onun anası gürcü yəhudilərindən idi, özü isə cavan yaşlarından Bakıda böyümüşdü. Musiqiyə xüsusi həvəsi vardı. 70-ci illərdə məşhur olan çoxlu musiqi əsərləri, onları bəstələyən və ya ifa edən şəxslər haqqında, hətta muğamlarımız haqqında məlumatı vardi. Şəxsi həyatı, ailəsi haqqında isə, demək olardı ki, hec nə xatırlaya bilmirdi.

Bu hadisədən bir az kecmiş onu mən işlədiyim palataya köçürüdlər. Yaman sevincək oldu. Hər səhər məni görcək "Deyirsən yanında qalacağam mən" mahnisini oxuyar, məndən xahiş edərdi ki, onu müşaiyət edim, mən də onun xahişini yerə salmazdım. Təbii olaraq mahnilər bir-birini əvəz edər, onu vəcdə gətirərdi. O əylənirdi, mən isə onun yekəsəq həyatına yeni bir rəng gətirdiyim üçün sevinirdim.

Getdikcə bu hal palatada gözəl bir adətə çevrildi. Xəstələr hər səhər "Musiqi lövhələri"ni səbirsizliklə gözləyər, çox vaxt özləri də cuşa gələrək sevimli nəğmələrini həvəslə oxuyarırlar. Elə olurdu ki, hətta həkimlər və digər işçilər də bizə qoşulardı. Hər iş gününün başlangıcında, xüsusi ilə bayramlarda və ad günlərində hamı həvəslə bir yerdə şənlənərdilər. Onun palataya gəlməsi ilə burada həyat canlanmış, xəstələrin əhval – ruhiyyəsinə yeni rəng, yeni çalar qatılmışdı. İşə gələn kimi mənim də gözlərim ilk növbədə onu axtarırdı.

Ancaq, o çox xəstə idi, vəziyyəti getdikcə pisləşirdi, artıq ayaq üstə dayana bilmirdi, onu təkərli kürsüdə oturtmuşdular.

Buna baxmayaraq, onun kədərli gözləri səhəri səbirsizliklə gözləyər, dodaqları gülümsəyər, ürəyi isə həmişə oxuyardı.

Mamukanın bir qardaşı qızından qeyri kimsəsi yox idi. O, orta yaşılı, səmimi bir qadın idi. Onunla görüşdüm. Əmisi haqqında xatirələrində belə dedi:

"Mamuka xoşagəlimli, həlim bir cavan idi. Musiqini və şəkil çəkməyi cox sevərdi. Evində çoxlu vallar olardı. Azərbaycan mahnlarını və müğamlarını bu vallara köcürüb saxlayardı. "Deyirsən yanında qalacağam mən" mahnısı isə ağızından düşməzdi. Deyərdi onları sevdiyi qızı oxuyacaq.

Qəşəng bir qız nişanlanmışdı, Zeynəb Xanlarovaya oxşayırdı. Bir yerdə çox xoşbəxt idilər. Amma, yazığın bəxti gətirmədi. Toyuna azca qalmış amansız xəstəlik çağrılmamış qonaq kimi onu can evindən vurdı, ruhuna, qəlbinə, hətta yaddaşına belə qənim kəsildi. Arzuları ürəyində qaldı, özü isə, bilirsiz, necə illərdir ki, xəstəxanalar dustağına çevrilib. Gözəl adı var. Mənası "səhər şəfəqi" deməkdir. Ancaq, bəxti..., görürsüs də! Indi ondan daha heç nə qalmayıb. Qəribədir, mahniları isə, gör, necə yadda saxlayıb!".

... Bir gün palataya girəndə onun kürsüsünü boş gördüm. Beynimdə ani olaraq "O daha yoxdur!" cümlesi firlandı. Soruşdum, zənnim məni aldatmamışdı. Elə oradaca yanimdakı kürsüyə oturdum. Gözlərimin önündən onun surəti getmirdi: Əlin-də mələk qanadlı su pərisinin şəkilini tutub, məhəççərə söykənmişdi, kədərli gözləri uzaq bir nöqtəyə zillənmiş, üzü gülümsəyir, dodaqları isə oxuyurdu: "Deyirsən yanında qalacağam mən"...

Uzaqdan Yaşar Səfərov və Elmira Rəhimovanın ifasında "Səadət, səadət səslərəm səni" melodiyası havanı yarib, ətrafa yayılırdı...

## İzaha ehtiyacı olan sözlərin siyahısı

<sup>1</sup> büryan – *odda qovrulan*, *odda qovrulmuş*.

<sup>2</sup> Fəxrəddin – N. Vəzirovun “Müsibəti – Fəxrəddin” əsərinin *qəhrəmanı*.

<sup>3</sup> ərən – *qoçaq, igid*.

<sup>4</sup> dəmət – *çıçək dəstəsi, gül dəstəsi*.

<sup>5</sup> nifaq – *çəkişmə, münaqişə, mubahisə*.

<sup>6</sup> "Ayğır at" – *ipə-sapa yatmayan, çətin ram olunan at*.

<sup>7</sup> ilğim – *quru (susuz) çöllərdə buxarin yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi*.

<sup>8</sup> zəbun – *zəif, aciz, qüvvətsiz*.

<sup>9</sup> ərməqan – *hədiyyə, bəxşış*.

<sup>10</sup> vərəsə – özündən *qabaqkı nəslin ya nəsillərin işini davametdirən*.

<sup>11</sup> köy – *kənd*.

<sup>12</sup> Mamuka – *oğlan uşaqlarına vtrilən gürcü adı. Burada heka yə qəhrəmanını əsil adı dəyişilərək Mamuka adı ilə əvəz olunmuşdur.*

## MÜNDƏRICAT

Bir ömrün simfoniyası .....	7
Redaktordan bir neçə söz .....	12
<b>Mənim dünyam</b>	
Düşübdür .....	18
Ana .....	19
Ürəyimlə təzaddayam .....	20
Ey əlinə qələm alan .....	22
Nəvəmə .....	24
Töhfə .....	25
Mənim dünyam .....	26
Dəniz kimi .....	28
<b>Nədir insan</b>	
Ayrı - ayrı insanlar yaşayır yer üzündə .....	30
Nədir insan .....	32
Xalı belə vurub, ustad .....	34
Nə deyim mən bu könlümə .....	35
Qardaş .....	36
<b>İndi gərək xoşbəxt olam</b>	
Mənim bəxtim .....	38
Dönük qəlbli .....	40
Oldu .....	41
Dostlar .....	42
Cata bilmədim .....	43
İndi gərək xoşbəxt olam .....	44
Könlüm .....	48

Taleyimə minnətdaram	
Mən xalqın qızıyam .....	50
Taleyimə minnətdaram .....	51
Dostluq himni kimi .....	52
Qəlbin harayı	
Vətən həsrəti .....	56
Qəlbin harayı .....	58
Onlar qoynundadır .....	60
Səninləyəm mən .....	62
Sətirlər... sətirlər... .....	64
Hekayə	
Deyirsən yanında qalacağam mən .....	70
İzaha ehtiyacı olan sözlərin siyahısı .....	72

Bəsti Qəlbinur  
*Mənim dünyam*

Redaktor və bədii tərtibat: Yusif Aranlı – Binyaminov.

Korrektor: Sürəyya Əkbərova.

Foto: Mixail Salman.

Verstka (səhifələmə) və dizayn: Şaul Siman-Tov.

Müəllifin içazəsi olmadan şeirlərin surətinin çıxarılması,  
kompyuter sistemində işlədilməsi, kasset və ya SD-yə  
yazılması qadağandır!.

Bu kitab Dağ yəhudilərinin dilini, mədəni, tarixi ırsını,  
milli ənənələrini davam və inkişaf etdirən  
“Sholumi” mərkəzində çapa hazırlanmış və “AzIz”  
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən  
buraxılmışdır.

Çapa imzalanmışdır: 9.07.2020.

[www.AzIzNews.ru](http://www.AzIzNews.ru)

sholumi@gmail.com

ISBN 978-965-92805-1-3

© מרכז יוצאי אזרבייגן "איז"

© Batsion Avraham

© «Sholumi»

İsrail, 2020.